

## **ELEKTRON MEDIADA HƏRBİ VƏTƏNPƏRVƏRLİK MÖVZUSU**

**Ключевые слова:** Средства массовой информации, телевидение, в условиях войны, новая медиа.

**Key words:** Mass media, TV, military, new media.

### **РЕЗЮМЕ**

Освещение военно-патриотической темы в электронной медиа Азербайджана, находящейся в условиях войны, представляет важное значение. Не должно оставаться без внимания преимущество телевидения над другими СМИ в воспитании молодежи в военно-патриотическом духе.

### **SUMMARY**

It is significant to highlight the military patriotism in electronic media of Azerbaijan, lived in the war condition. We have to pay attention to that TV is better than other type of mass media in to bring up youth in a military patriotism.

Hazırda respublikamız elan olunmamış müharibəyə cəlb olunub və torpaqlarımızın bir qismi düşmən taptagı altındadır. Təbii ki, Azərbaycanın heç bir vətəndaşı bu halla razi deyil və xalqı bir ərsəyə gətirmək, onu düşmənə qarşı səfərbər etmək baxımından kütləvi informasiya vasitələrinin rolü əvəzolunmazdır.

Bu gün ənənəvi KİV-lərlə yanaşı yeni medianın da inkişaf etməsini, onun auditoriyaya təsirinin artmasını müşahidə edirik. Lakin qeyd etməliyik ki, internetin sürətlə inkişaf etdiyi bir dövrdə də əhalinin bir qismi informasiyanı ənənəvi kütləvi informasiya va-

sitələrindən almağa üstünlük verir. Bu auditoriyanın daha çox hissəsini isə əsasən yaşılı və orta nəsil təşkil edir. Təbii ki, bunun səbəbi illərlə formalasmış düşüncə tərzi və hələ də informasiyanın bu mənbələrdən - ənənəvi mediadan alınmasının etibarlı və “əlçatan” olmasına ilə daha çox izah olunur. Gənc nəslin isə tədricən daha çox yeni mediaya üz tutması da diqqətdən yayınmir. Respublikamızda da bu tendensiya müşahidə olunmaqdadır. Bu da daha az zaman kəsiyində informasiya almaq, istədiyi kimi əylənmək, sosial mediada dostlarla virtual əlaqə saxlamaq kimi amillərlə əlaqələndirilməlidir.

Yeni medianın indiki həyatımızdakı rolunu və yerini danmanın fikrimizi ənənəvi medidanın imkanlarına yönəldək. Belə ki, demokratik dəyərlərə daha çox yiyələnməyə başlayan cəmiyyətimizdə kütləvi informasiya vasitələrinin ənənəvi qolları bu gün bu dəyərlərin daha çox daşıyıcısı və ötürücüsü rolunda çıxış edir.

Bəşər mədəniyyətinin böyük dəyəri kimi qiymətləndirilən televiziya öz böyük inkişaf mərhələsini yaşayaraq sərhədsiz bir dünyanın görüntülərini canlı şəkildə tamaşaçının evinə gətirir. Nəzərə alsaq ki, hazırda qəbuledicisi olmayan mənzil yoxdur, onda bu kütləvi informasiya vasitəsinin imkanlarının necə geniş olduğunu bir daha vurgulamış olarıq. Bu baxımdan, televiziya insanları bir tərəfdən, səfərbər edən vasitədir. Xüsusən, qorxunc təbii fəlakətlər kəskin ictimai-siyasi proseslər zamanı televiziyanın bu xüsusiyyətləri qabarır. Müharibə şəraitində yaşayan bir dövlətin vətəndaşlarının səfərbər olunmasında da televiziya müstəsna rol oynayır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda yayılmış televiziya kanalları bu baxımdan müəyyən işlər görür, lakin bu səylər kifayət qədər deyil.

Mərhum prezidentimiz Heydər Əliyev dəfələrlə öz çıxışında “Dağlıq Qarabağ problemi danışıqlarla həll olunmazsa, hərb yolunu seçəcəyik” [2.səh.124] deməsi, hazırkı prezidentimiz İlham Əliyevin “Biz hərbi qüvvə tətbiq etmək səlahiyyətlərimizi saxlayırıq” [5.səh.48] ifadəsi əslində xalqa, KİV-ə bir mesaj kimi qəbul olunmalıdır.

“Müharibə şəraitində yaşayın xalqın ordusu kimi ruhu da daim ayaqda dayanmalıdır. Hərbi vətənpərvərlik mövzuları təkcə ordu da deyil, cəmiyyətdə də müharibəyə hazırlıq, düşmənə qalib gəlmək hissini tərbiyə etməlidir. Sabahın potensial döyüşçüsü olacaq məktəbli, vətənin istiqlalını dərk etməli, onun dostunu, düşmənini tanımalıdır. Məhz belə ideyalı çağırışçılar düşmənə qarşı barışmaz düşüncəyə çevrilə bilərlər. Bu işi görmək isə TV əməkdaşlarının borcudur.” [7.səh.101]

Ona görə də Azərbaycanda fəaliyyət göstərən telekanallar bu sahəyə xüsusi diqqət yetirməli və bu mövzunu əsas prioritet mövzu kimi daima diqqət mərkəzində saxlamalıdır.

Məncə, kütləvi informasiya vasitələrində hərbi vətənpərvərlik mövzusunda aparılan təbliğat iki formada getməlidir. Birincisi, gənclərimizə uğurlu hərbi tariximizi aşılamaq, ikincisi isə çağdaş hərbi texnikanı təqdim etməklə müasir ordumuzun gücünü nümayiş etdirməkdən ibarətdir.

Bu gün isə telekanallarımız daha çox hərbi texnikanı təbliğ etməklə məşğuldurlar. Eyni zamanda hazırda digər ölkələrin bu sahədəki təcrübəsi də nəzərə alınmalıdır. Məsələn, bizə yaxın olan Gürcüstanda “Hərbi vətənpərvərlik tərbiyəsinin təşkili, mətbuatda hərbi mövzuların işıqlandırılması məsələləri ilə Müdafiə Narizliyinin ai-diyyatı qurumu məşğul olur. Bu sahədə Müdafiə Nazirliyi kompleks tədbirlər həyata keçirir. Əvvəlcədən tədbirlər planı hazırlanır və KİV-lə icra olunur. Gürcüstan, Belarus, Rusiya, ABŞ və s. ölkələrdə sırf hərbi mövzuda verilişlər yayılmış, ordu mövzusunu işıqlandıran hərbi telekanallar da mövcuddur”. [1] Yaxşı olar ki, Azərbaycanda da sırf hərbi mövzuda verilişlər yayılmış hərbi televiziya yaradılsın. Belə olan halda, hərbi mövzunu işıqlandıran jurnalistlərimizin həm sayı, həm də peşəkarlığı artmış olar.

Bu gün televiziya kanallarımız daha çox auditoriyani əyləndirmə funksiyası yerinə yetirir. Kanallarımızda tez-tez estrada və milli musiqi yarışmalarının keçirilməsinin də şahidi oluruq. Bu qədər musiqi yarışmaları ilə yanaşı hərbi vətənpərvərlik mahnlarının da müsabiqələri keçirilməsi vacibdir.

Hərb texnikamızın tanınmış tədqiqatçısı Şəmistan Əlizamanlının onlarca hərb mövzusunda kitabları olduğu halda, bu araşdırmların televiziya versiyaları olduqca azdır. Yaxşı olar ki, xalqımızın hərb tarixində göstərdiyi şücaətlərdən bəhs edən televiziya filmləri çəkilərək, geniş auditoriyaya tədqim olunsun. Beləliklə, biz gənc nəslə hərb texnikamızı daha geniş təbliğ etmiş olarıq.

Azərbaycan ordusunun aprel döyüşlərində göstərdiyi şücaətlər də, mənçə, lazımı səviyyədə çatdırılmalıdır. Bütünlükdə döyüş haqqında məlumatlar yayılsa da konkret əskərlərimizin göstərdiyi qəhrəmanlıqlardan bəhs edən verilişlər olduqca azdır. Bu boşluğu da telekanallarımız tezliklə doldurmalı, aprel döyüşlərində fərqlənən əsgər və zabitlərimizi xalqa daha yaxından tanıtmalıdır. Eyni zamanda bu döyüşlər getdiyi vaxtda telekanallarımızın hadisələri operativ işıqlandırması üçün də müəyyən işlər görülməlidir. Biz, bəzən informasiyanın gecikdirilməsi ilə əlaqədar əhali arasında çəşqinqılığın da yaranmasının şahidi oluruq. Bu baxımdan Müdafiə Nazirliyinin hadisələrə daha operativ reaksiya verməsi də tələb olunur. Əks halda bu sosial şəbəkələrdə dezinformasiyaların yayılmasına səbəb olur və düşmən tərəfin də bundan faydalana biləcəyini unutmamalıyıq.

Təbii ki, Qarabağ müharibəsi ilə aprel döyüşlərinindəki informasiya yayımı sahəsində müsbət naliyyətlərin olduğunu gördük, lakin bununla kifayətlənməməliyik. Yaddan çıxarmamalıyiq ki, bu gün müharibənin müddəratını yalnız hərbi əməliyyatlar həll eləmir. Düşmən üzərində qələbənin qazanılması üçün informasiya mühəribəsində də qarşı tərəfdən üstün olmaq və onu məğlub etmək lazımdır.

Biz dünya təcrübəsinə nəzər salsaq informasiya müharibəsi probleminin, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir çox ölkələrdə (ABŞ, Rusiya, İngiltərə, Fransa, İsveçrə, Yaponiya və s.) araşdırıldığını görərik. Bu ölkələrdə dövlətin informasiya infrastrukturunun kompleks müdafiəsi konsepsiyasının realizə olunması aktiv yerinə yetirilir.

Mütəxəssislərin fikrincə informasiya müharibəsi probleminin obyektiv və tam təhlilini aparmaq üçün qabaqcıl ölkələrin təcrübəsi,

xarici mütəxəssislərin, alımların, praktiklərin fikirlərinin öyrənilməsi və müqayisəsi tələb olunur.

Araşdırmanın sonuna deyilənlərə əlavə olaraq bir sıra təkliflərim də var. Onlar aşağıdakılardır:

Təkcə hərbi hissələrdə olub oradan verilişlər hazırlamaq kifayət deyil.

Yaxşı olar ki, televiziya əməkdaşları mütəmadi olaraq ordu hissələrində olsun, əsgərlərlə görüşsün, onların arzu və istəklərini dinləsinlər və bu görüşə silsilə verilişlər həsr etsinlər. Vaxtilə televiziya kanallarımızın təcrübəsində belə görüşlər keçirilib və bu ənənəni daha geniş tətbiq etməyə ehtiyac var.

Hazırda Azərbaycanda 200 -dən çox Milli qəhrəmanımız olduğu halda əksər televiziya tamaşaçılarının onların qəhrəmanlıqları haqqında məlumatı yoxdur. Onların hər birinin şücaətlərindən bəhs edən silsilə verirlişlər hazırlanmalıdır. İnförmasiya müharibəsinin ciddiliyini nəzərə alaraq peşəkar hərbi jurnalistlərin hazırlanmasına da diqqət yetirilməlidir.

## **ƏDƏBİYYAT:**

APA İnförmasiya Agentliyi Azərbaycan Parlamenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fonduun dəstəyi ilə “Hərbu vətənpərvərlik şüurunun formallaşmasında KİV dəstəyi” adlı debat. Bakı, 2009.

1. Əliyev H. “Azərbaycanın sükanı etibarlı əllərdədir, biz müstəqilliyimizi yaradıcağıq və əbədi edəcəyik”, “Azərbaycan” qəzeti, 27 may 2001;
2. Xudatev N. Radio, televiziya və ədəbi dil. Bakı, 2001;
3. Məhərrəmli Q. Televiziya haqqında etüdlər. Bakı, 1996;
4. Məhərrəmli C. Jurnalistikyanın müasir inkişaf meyilləri. Bakı, 2006;

5. Mirzə A. Radio, televiziya informasiyasının, bədii düşüncənin yeni forması kimi. Bakı, 2003
7. www ANS.com